

# Yusif

Sahib Camal (İraq)

Uşaqçığın laf kiçik yaşla-  
rından qaradımları ve  
qaşqabaqlı idi. Bəzən adamlar  
onu ləl və kar hesab edirdilər.  
Lakin heç kəs guman etmədi  
ki, bu qaradımlıların arxasında  
böyük casır və məhəmməti  
bir ürkən gizləndi. Hərdən bir  
anasi ona baxaraq kədərlər  
düşündürdü: "Başqalarının uşaq-  
ları baxanda adamın ürəyi  
açırlar, zirək və səndirlər, amma  
bu..."

Yusifin şarafları görələndən  
aradır, işsizlikdən və qazebən qığıl-  
cılardan parlayır, bu isə ananı na-  
rahət edirdi: "Görsən ona sa-  
hibkannı evində döymürmələr."

Ancaq bir deşə adətinin eksi-  
ni olaraq Yusif ev çox sad və  
sevinək göldi. Bu, Marselden  
sahibinin yanına gəlmış qızılı  
saçlı tələbə Janettanın ona bir  
əlifba kitabı, deftər və qələm  
bağışlaşdırıb, onuna meşgul ol-  
mayı vəd etdiyi zaman olmuşdu.

Yalan na deyim, o vaxt Ja-  
netta Yusifin üzündə bir tö-  
bəssüm belə görəmədi. O,  
heç bir söz demedi, ancak geniş  
açılmış gözlerlə qızı baxdı və  
fikirledi: "Deməli, belə...  
Görünür, hamun işsizsiniz.  
Sizin aranzında da yaxşı və xeyir-  
xah adamlar yox. Görsən men  
də dövləti uğşalar kimi oxuyub  
yazacağınızı! Görsən bu do-  
grudurum! Yusifin gözleri yaşı-  
rdı, çatın eşidiləcək səslə: "Çox  
sağ olun, xanım qız!" - deyib  
qulaqlarına qəder qızardı.

Janetta canab Bernarnı evin-  
do qonaq olduğu müddətdə anla-

kin bu sənin çalışmağından da  
çox asıldırdı, oğlu!

- Ana, men var qüvvəmələ çə-  
lşisəcəm. Anəcq qorxuram ki,  
sahibkar oxumığımı icaza ver-  
məsin.

- He, oğlum cənab Bernarn  
ailosundan mərhamət gözləmə-  
dir. Men bilirmi ki, san onların çox  
zülümüne dözsərən, ancaq menə  
heç bir şey demirsən, danışmır-  
san. Eləm?

- Elodır ana, elodır ki, var -  
deya Yusif kederli səsli cavab  
verdi.

Doğrudan da o, no cür kötək-  
lər, hansı cəzallarə dözməli ol-  
murdu? Hamı göründü ki, onuna  
la necə amansız roftar edirlər.  
Tutarlı bir səbəb olsayıd, yenə  
dərə yari idi. Heç bir şeyin  
üstündə incirdildər. Yusif:

- Qoyub qaçqacın! Bu ailən-  
den zəhləm gedir - dedi və uzun  
sükütən sonra əlavə etdi:

- Janetta da onları sevmir.  
Tətil zaman onların yanına gol-  
diyinən heysiləndi.

- Bəli, indi sen bəyümüşən,  
oğlum, güclü olsun... Hər bir sahibkar,  
ister fransız, isterse  
olcezərləri seni işə götürür.

- Ana, meni onların evinə  
apardığın güñən xatırlırasan-  
mı?.. Dəhşətli tufan idi, göy gur-  
uldayırdı, idirəm çıxırı. Men  
getmək istəmirdim. Qorxurdum.  
San heç meni döydüdən de...

Ana dərinəndə köksünü  
diklərənək fikirləşdi. Yusif de yatma-  
mişdı. Cürimüs dirşəkləri ar-  
asından torpaq tökülen alçaq ta-  
vana baxaraq, o, Janettanın söz-  
lerini və hədiyyələrini xatırla-  
ydı. Doğrudan o, düz deyir,  
görən vədine emal edəcəkmi?

- Ana, menə necə fikirlərən,  
Janetta mənə oxumاق öyrə-  
cəkmi? deya Yusif birdən anası-  
na müraciət etdi.

- Əlbəttə, istəso öyrədər, la-  
kin bu sənin çalışmağından da  
çox asıldırdı, oğlu!

bir cəsər vəkil kimi tərifləyirdi-  
ler. Elo ki, dövlətləndi, proku-  
rör oldu, cəllədə cəvirdi... Eh,  
günahsız adamlara etdiyi zülüm  
üçün ondan da intiqam alacaq-  
lar, amansız intiqam!

- Men ürəkdən onlara kömək  
edərdim.

- Yox, oğul, son hələ kiçik-  
son. Belə şəyər haqqında fikir-  
leşmə.

- Yəqin cənab Bernar onlar-  
dan çox qorxur, elədirdim, ana?

- Necə da qorxmasın, oğul.  
Axi, o qatıldı.

- Ana, paraşütçülər də qatil-  
dirler?

- Bolı, oğlum, eger onlar gü-  
nahçı insanları öldürürlərse,  
deməli, qatıldırlar.

- Axi, onları generallər, sa-  
hibkarlar məcbur edir - deya  
Yusif etibatlı etiraz etdi.

Ana heycənlər yerdən qalxdı.

- Sen no deyirsin? Insan ağıl-  
sız yurtəyi deyil ki, fikirləşmə-  
den hamının üstüne cumsun.  
Allah on bütün hərəkətlərini  
izləmek üçün ağıl, göz və qulaq  
vermişdir. Kim olursa-olsun,  
əsgər ya general, onun günahı  
adamları öldürmeye haqqı yox-  
dur. Başa düşürsem? Bu,  
bəyin günahdır.

Ana nefesini çətinliklə ala-  
raq söyünlə davam etdi:

- Sen artıq balaca uşaq deyil-  
sen, özün fikirləş, paraşütçülər  
ne haqla bizim evlərini yan-  
dırırlar, oğul və qızlarınıza dər-  
ağacından asırlar? Ancaq onun  
üçün kiz, bizim xalq da dilsiz-  
agılışlıs heyvan olmaya vənəbəd.  
Bernar kimilərə vəfat il ki  
külliq etmək istəmir?

O, səsimi kəsi və no haqda  
ise uzun müddət düşündü. Son-  
ra qəzənləməden möhkəm  
dürünləməyən yurmuqlarını əs-  
halda havada silkələyərək

qəzəbəli qışkırdı:

- Sənin adəlatan bəs ham? Bütün insanların dünyaya pak go-  
lular. Ben necə olur ki, birisi ke-  
fən pulu bəlo qymadan acın-  
dıról, başqası iso dövlətinin  
çoxluğundan aqşınqı edir? Na-  
vaxt elo bir zaman gelecek ki,

insanlar sabahı gün üçün qorxu  
çökəmeyeccəklər? Son oğuz sahifə  
oldun ki, bizim ailemizin başçı-  
sı işin əşyallına tab getirməyib  
oldı. Heç olmasa oğlunu rəhm  
et, o, menin bircəsən balaşdır.  
Həyata yeganə ümidimdir, yegana sevincidir. Ana berk-  
dən höñkürdür.

- Yox, anasının üstüne atıldı.  
Ağlışa-aglışa onu sakitləşdir-  
məye başladı.

- Ana, ağlama, men cənab  
Bernarın yanından gedəcəyim... Ağlama, ana. Səndən xâ-  
hış edirəm, ağlama, bəsdir...

Ancədə bu tollisilər faydası  
idi. Ana öziñən elə ali bilmirdi.  
Göz yaşları sel kimi axıb onu  
boğurdı. Anasının boynuna qu-  
çaqlayaraq diz üstü oturan Yusif  
əsif başını anasının cıynamı daya-  
di. Bir azdan her ikisi sakitləşdi.  
Yusif üzünü anasının diz üstü  
qoyub yuxuya getdi. Ana iso  
sübhə qəder gönzünü yummadı.

Korxular bənəldi. Uzaqdan  
keçən karvanı zırnqrov sesləri  
geçən süküntən pozur, mescid-  
in minaresindən gələn azan so-  
simi kükələtrafa yayıldı. Yenidən  
iç qayıtmaga məcbur olan Yusif  
başını anasının diz əstəndən qaldı-  
rıldı, ona qucaqlıq və operək asta  
addımlarla evden çıxdı.

Sühbə təzedən olsa da Yusif  
dorhal işə başlıdı: horəyi silib-  
stüpürdü, ağamı evyan qabağın-  
dakı gülləri suladı.

- Yusif ilə səhəbtindən son-  
ra Janetta cürcübər bəhanelərlə  
bir-iki saatlıq Yusifi ev işlərin-  
ə

dən ayrıb şəhər konarına apa-  
rir, ona oxumaq və yəzmaq öy-  
redir, başqa xalqlar və ölkələr  
haqqında danışır. Nəhayət, bir  
gün o, oğlanın elində yığa bu-  
danışmış və cırkıb bir qızət parçası  
gördü. Fransız ondan iddi. Yusif  
çatınlıqla və astadan oxuyurdur:  
"Mühərabə ancaq kapitalist və  
bankırıların monafeviyə uyğundur.  
Fransız fəhlərlər və Əlcəzar  
əşyallarına mühərabə lazımlı  
deyil. Onlar qardaşlıq və dostluq  
isteyirlər. Fransız əsgərləri eva  
qıymalı. Əlcəzar və fransız  
xalqları arasında sühl işnə xid-  
met etməlidirlər". Janetta tə-  
cəccübənlərə onu bərəndən oxu-  
maga məcbur etdi və Yusif ifa-  
dələri bir-birinən ardına  
düzgün tələffuz etdičən ondan  
soruşdu ki, oxuduqlarının mənə-  
sin anlayırmı? Yusif iso  
gülümsünərən başı ilə onun de-  
diklərini təsdiq etdi:

- Bolı, başa düşürəm, hamis-  
ni başa düşürəm. Manım anam  
da deyir ki, insanlar bir-birinə  
düşməncilik etməlidirlər,  
doszcasına yaşamalırlar.

Pazı tozcu başlamışdır. Ja-  
netta Marelso qıymalı idi, cü-  
nüğü onut tətil müdəddəti qurda-  
rıldı. Janetta evde "Yusif şey-  
ləri aparmaq" kömək edəcək"  
deyərək ona buraya getirmi-  
di. Qız Yusifin kədarla ona  
neco baxdı. Onun başını anasının  
diz əstəndən qaldı, ona qucaqlıq  
və operək asta addımlarla evden  
çıxdı.

Janetta təmidvericι bir səsle  
dixi:

- Yusif, men sənə məktub  
yazacağım!

- Mən onları səbirsizliklə  
gözləyəcəyəm!

Qız Yusifi kənarə çəkib pi-  
çıldı:

- Sabah gənclərin nümayişi  
olacaqdır. Sən mütləq orada iştir-  
ak et və cənab Bernarın yanın-  
dan getməyə çalış!

- Yaxşı, xanım. Elə də edə-  
rəm...

Nəhayət, gəmi sahildən  
uzaqlaşdı. Janetta uzun müddət  
gəminin kənarında dayanaraq  
güllü dəsmalını yelətdi. Gəmi  
getdikcə sahilden uzaqlaşırı.  
Körpü boşaldı. Hami bürkündən  
qorunmaq üçün evə tələsirdi.  
Ancaq Yusif yerindən tərə-  
mirdi. O, yaşarmış gözlərini  
uzaqlaşan gəmidən çəkmirdi.

Erəsi gün axşamüstü hava  
sərnişindən sonra Əlcəzairin  
küçələri minlərlə əlcəzairli və  
fransız gənclərə dolu idi. Gənc  
oğlan və qızlar bir-birinin elin-  
dən tutaraq şən mahnılar oxuya-  
oxuya Bernarın evinin qabağından  
keçirdilər. Yusif fikirləşmə-  
dən onlara qoşuldı. Gözleri se-  
vincdən parlayırdı. O da səsini  
bu gənclərin səsinə qataraq qış-  
qırırdı: "Əl-cə-za-i-rə a-zad-lıq!  
Dost-luq". Nümayişçilər dəniz  
kənarından keçərək hökumət  
meydanına çıxdılar. Onlar orada  
məscidin yaxınlığında məşəllər  
yandırıb üzərində sülh rəmzi  
olan ağ göyərçin çəkilmiş şərlər  
havaya buraxdırılar. Bir fransız  
gənc Yusifə yaşlı rəngli bir şər-  
uzatdı ki, o öz əli ilə onu havaya  
buraxsıns. Yüngül qaz ilə doldurulmuş  
yeke şar yırğalanaraq  
getdikcə yuxarı qalxmağa başla-  
di... Axşama yaxın nümayişçilər  
dağıldı wə hərə öz işinə qayıtdı.

Yusif də evə yollandı. Ərbə-  
lərin məhəlləsinə yaxınlığında  
qurub vaxtı idi. Birdən fransızla-  
ra məxsus bir təcili yardım maş-

ni viyılıt ilə onun yanından keçib  
meydanındaki məscidin yanında  
dayındı. Orada bir dəstə əlcəzai-  
rli müsəlman durub içəri gir-  
mək üçün ayaqqabılunu çıxarırdılar.  
Sonradan baş verən hadisə  
Yusifi dəhşətə götürdü. Birdən  
maşının qırmızı xaçı dəmir qa-  
pıları açıldı, hərbi geyimli iki  
fransız avtomobilin içindən telo-  
silik bir pulemyot çıxardı... Qu-  
cağında balaca qız məscidin qa-  
bağından keçən bir əlcəzairli qad-  
ın yixildi. Nə baş verdiyini an-  
lamayıb balaca uşaq anasına tə-  
rəf dərtində, ancaq elə bu an pu-  
lemyot gülləsi onu da yərə sərdi.

Yusif "Qatillər!" deyib dəh-  
şətli bir səsle bağıldı və əlləri  
ilə qulaqlarını tutaraq evə, ana-  
sının yanına qaçmağa başladı,  
bütün gecəni o, vahim içorisin-  
də keçirdi. Anası işin nə yerde  
olduğunu anlamayaraq onu  
əzizləyir, öpür və sakitləşdir-  
mek üçün əlindən gələni edirdi.  
Ancaq Yusif bir ifadəni dalba-  
dal təkrar edirdi: "Onlar qatildir-  
lər! Mən bilirəm onların düşər-  
gəsi hardadır. Mən oranı yandı-  
racığam. Hamisini bir nəfər ki-  
mi oda yaxacağam, hamisini!  
Qoy bu cəlladalar bizim ölkədə  
cəzalarına çatsınlar! Qoy hamisini  
məhv olsun!".

Səhər tezdən anası Yusifi  
qonşuya tapşıraraq işə getdi. O  
getdiğindən sonra işə Yusif durub  
sahibkarın evinə qaçı, köhne  
yorğanların pambığını kiseyə  
doldurdu, sonra qaraja girdi,  
ordanın benzini götürdü, onu  
pambığın üstünə tökdü, xəl-  
vətcə sıvışıb həyətdən çıxdı və  
şəhərin kənarında parasütçülə-  
rin hərbi düşərgəsi yerləşən yer-  
ə - danız qıraqına cumdu. Ti-  
kanlı məftildən çəkilmiş hasara  
çataraq pambiq kisəsini onun  
üstündən o taya atdı, sonra özü

məftilin paslanmış tikanları ar-  
asından sürünüb keçdi və yaşıl  
kolların arası ilə gizlənə-gizlə-  
nə baraklara doğru irəliləyərək  
benzinlə islanmış pambığı ətra-  
fa səpməyə başladı. Kisə boşla-  
şandan sonra o, hasara tərəf geri  
qayıtdı, cırıq şalvarının cibindən  
bir kibrıt qutusu çıxardı və gur-  
səslə dedi:

- Bizim Əlcəzair uğrunda!

O, yanan kibrıt çöpünü pam-  
biğə atdı. Alov ilan kimi qırırla-  
raq baraklara tərəf süründü.

Yusif:

- Qoy sizin vəhşi ürəkləriniz  
külə dösnü! - deyə həyəcanlı  
gözləri ilə güclənən alovə bax-  
dı. - Haminini qıracağam! Büttün  
düşərgəni də...

Əsgərlər təstü əlindən yuva-  
lanından çıxan heyvanlar kimi  
qorxu içərisində qəzəblə bağıra-  
raq baraklardan bayırı sıçradılar.  
Güllə səsleri eşidildi. Birinci  
güllə Yusifin ürəyini dəlib keçdi.  
Buna baxmayaq əsgərlər arası  
kəsilmədən ona atəş açırdılar.  
Bir qədər sonra onlar sakitləş-  
sərək, Yusifin qana qərq olmuş cə-  
sədina sevinə-sevinə baxdılar.

Axşam anası bütün qonşuları  
gəzib Yusifi axtardı. Cənab  
Bernarın evinə də getdi. O, evə  
qayıdır, bütün gecəni qapının  
ağzında oturdu və kədərlər  
gözərini yollara dikdi, oğlunu  
gözəldi. O ağlaya-ağlaya piçıldı:

- Hardasan, oğlum? Harda-  
san, menim əziz Yusifim?

Yalnız üçüncü günün axşamı  
biz Yusifin meytini deniz qı-  
raqında tapdıq. Dənizin iliq lo-  
pələri qayğıkeş ana kimi onun  
yaralarının qanını yuyurdu...

Bizim balaca qaradınməz  
əlcəzairli balaımız belə öldü...  
İndi biz qatilləri bağışlayıb susa  
bilərikmi?